



AZƏRBAYCAN



№ 135 (9590) 2 iyul 2024-cü il ÇƏRŞƏNBƏ AXŞAMI

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR

Ənənəvi dostluq və qardaşlıq əlaqələrimiz möhkəmlənir

**Prezident İlham Əliyev Qırğız Respublikasının ölkəmizdə
yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib**



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fəvqələr və solahiyətli səfiri Maksat Mamutkanovun etimadnaməsini qəbul edib.

AZERTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlətimizin başçısı səfirlər səhəbəti etdi.

Maksat Mamutkanov Qırğız Respublikasının Prezidenti Sadir Japarovun salamlarını

→ 2

Kanada həmişə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib

**Prezident İlham Əliyev Kanadanın ölkəmizdə
yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib**



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fəvqələr və solahiyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edib. AZERTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlətimizin başçısı səfirlər səhəbəti etdi. Kevin Hamilton Azərbaycanın çox gözəl, dinamik inkişaf edən və mühüm ölkə olduğunu vur-

guladı. Azərbaycan ilə Ermenistan arasında əhatəli sülh müqaviləsi imzalanarsa, regionda əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Böyükəyin ümidi varlığını bildirən səfər dedi ki, biz regionda daha yaxşı münasibətlərin qurulmasına arzulayıq ki, bunun nəticəsində bəzək həm Azərbaycan, həm də Ermenistan ilə əlaqələrimiz inkişaf etsin.

→ 2

Filippin COP29-da yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunacaq

**Prezident İlham Əliyev Filippinin ölkəmizdə
yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib**



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fəvqələr və solahiyətli səfiri Henri Jr. Bensurtonun etimadnaməsini qəbul edib.

AZERTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlətimizin başçısı səfirlər səhəbəti etdi.

Henri Jr. Bensurto Filippin Prezidenti Ferdinand Rómualdez Markosun salamla-

rını dövlətimizin başçısına çatdırıldı.

President İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Filippin dövlət başçısına çatdırmağı xahiş etdi.

→ 2

21-ci seçki



Parlement seçkiləri demokratiyanın növbəti təntənəsi olacaq

Altıncı çağrı Azərbaycan parlamentino seçkilər də növbədənəkar keçirilmişdir. Yedinci çağrı Milli Məclis seçkilərin də növbədənəkar keçirilməsi üçün əsaslar var. Həm Yeni Azərbaycan Partiyasının idarə Heyətinin iyunun 20-də keçirilən iclasında, həm Milli Məclisin iyunun 21-də keçirilən plenar iclasında bunun sobobları əsaslanırlıb və "Azərbaycan Respublikası Milli Məclisin növbədənəkar seçkilərin təyin edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinə müraci-

cət edilməsi barədə" qərar qəbul edilib. Qoradə qeyd olunub ki, hom parlament seçkilərinin, hom də ölkəde keçiriləcək bir sıra mötəbor beynəlxalq tövbələrin eyni zaman kəsiyinə təsadif etməsi nəzərə alınaraq, seçkilərin seçki qanunvericiliyinin tövbələrinə uyğun keçirilməsinin və Milli Məclisin vəzifələrini tam icra edə biləsimin, normayaradıma fealiyyətinin fasılışlılığını təmin edilməsi üçün növbədənəkar parlament seçkilərinin keçirilməsi zoruridır.

Konstitusiya Məhkəməsinin Plenarının iyulun 27-də keçirilən iclasında qəbul edilən qərara əsasən isə "Azərbaycan Respublikası Milli Məclisin növbədənəkar seçkilərin təyin edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Milli Məclisin Qərarı və bərə qərар əsasında Azərbaycan Prezidenti tərafından Milli Məclisin buraxılması və növbədənəkar seçkilərin təyin edilməsi konstitusiyaya uyğundur.

→ 7

Azərbaycan "yaşıl enerji"yə keçiddə qərarlıdır COP29-da bu, bütün dünyaya bir daha nümayiş olunacaq



Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə istər ölkədaxili, isterse də beynəlxalq müstəvədi davamlı adımlar ataraq bütün dünyaya üçün örnek sorguluyor. Bunu bir neçə ay əvvəl Prezident İlham Əliyev Almaniya Olaf Şoltsla birləşdikdən sonra mətbuat konfransında da söyləmişdir: "Neft və qaza sahib ölkələr haqqında hansısa miflər yaradılmamalıdır, bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səyərətərəf". Sözsüz ki, Azərbaycan bu ölkələrin sırasında öyrəndir. BMT-nin iqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi də səbüt edir ki, Azərbaycan sahib olduğu zəngin karbonhidrogen ehtiyatlarının fonunda iqlim dəyişikliyinə qarşı mübarizədə hansı rol oynayacağını yaxşı bilir.

→ 8

Sabitliyin, təhlükəsizliyin və Zəfərin etibarlı mühafizləri

Azərbaycan sabitlik və kriminogen duruma nəzarət sahəsində, həmçinin əhalinin say nisbəti üzrə cinayətin azlığına görə dünyada öncəl mövqelərdədir. Bu qırır doğuran faktları isə möhəbbət beynəlxalq təsisatlar bəyan edir. Belə ki, Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və digər beynəlxalq təşkilatların, beynə mərkəzlərinin akademik monitoring xidməti olan "Global Terrorism Index" hesabatına görə, Azərbaycan terror təhlükəsi üzrə sıralamada "0" indeksə sonuncu - 89-cu yerdə qərərləşmişdir, dünyada en təhlükəsiz ölkələrdən biri kimi on yüksək reytinqa sahiblənib. Yaxud Avropa Şurasının "Eksperterlər Komitəsi"nin (MONEYVAL) ölkəmiz üzrə son 5 il üzrə qiymətləndirmə nəticələrində isə - "Azərbaycan cinayətlərlə mübarizədə yüksək səviyyədə effektivliyi nail olub və cinayətlərin artırılmasının uğurla aparılması bacarıqları nümayiş etdirilib" - deyə qeyd olunub.

Bu faktlar fealiyyətinin 106-ci ildönümünü qeyd edən daxili işlər orqanlarının xidmətinə artıq beynəlxalq məqsədə verilən yüksək doyur, müsbət qiymətdir. Ölkədə asayışın tomini, cinayətkarlığın azalması, silahlı quldur destəklərinin zorərsizləşdirilməsi, transmilli mütəşəkkil cinayətkarlıq qarşı effektiv mübərəkliyi təşkili və digər yönünlərdə Azərbaycan polisi daim sərəfə çalışıb, qarşıya qoyulmuş vəzifələri laiqince höyətə keçirib.


Prezident İlham Əliyevin "Azərbaycan polisinin çox böyük və şərəfli yolu var. Bu yol

Azərbaycan polisi öz vəzifəsini ləyəqətlə icra edir, Azərbaycanın hərəkəflər inkişafında öz rəollen oynayır. Azərbaycanda içtimai asayışın qorunmasına, sabitliyin saxlanmasına, çox önləmli rol oynayır" sözləri də bu fodakar fəaliyyətə olan ali etibadı eyani göstərir.

→ 6

Makron erasının acı sonluğu

Erkən seçki qərarı ona 7 illik hakimiyyətinin
ən böyük məğlubiyyətini getirdi



İlk turun nəticələri aydın şəkildə göstərili ki, Fransa seçicilərinin mütləq əksəriyyəti prezident Makronun siyasi fealiyyətindən narazıdır. Fransa tarixində "on uğursuz prezidenti" adlandırılınan Makron bolxə də nəticələrin bu cür olacağını güman etmirdi.

Mütxəssislər hesab edirlər ki, əgər Makron seçkilərdə millətçilərin dərhal əksəriyyətini əldə etseydi, Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyanı buraxıb növbədənəkar seçkilərə getməzdı.

→ 10



"Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq **qərara ahr:**

"Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (I kitab), maddə 1603 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. 1 - 3-cü maddələr aşağıdakı redaksiyada verilisən:

Maddə 1. Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsinin gölərləri 36 388000,0 min manat, xərcləri 39 742 300,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gölərləri 35 612753,0 min manat, yerli gölərləri 775 247,0 min manat, mərkəzləşdirilmiş xərcləri 38 957 497,0 min manat, yerli xərcləri 784 803,0 min manat) məbləğində təsdiq edilsin.

Maddə 2. Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsinin gölərləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:

Sıra №-si	Gölərlərin mənbələri	Məbləğ (manatla)
2.1.	Fiziki şəxslərin golər vergisi	1 810 000 000,0
2.2.	Hüquqi şəxslərin mənfəət (golər) vergisi	6762 600 000,0
2.3.	Hüquqi şəxslərin torpaq vergisi	49 400 000,0
2.4.	Hüquqi şəxslərin əmlak vergisi	364 700 000,0
2.5.	Əlavə dəyər vergisi	8 103 900 000,0
2.5.1.	Azərbaycan Respublikasının ərazisində malların idxləmə görə əlavə dəyər vergisi	4 456 000 000,0
2.6.	Sədəfdirilmiş vergi	373 000 000,0
2.7.	Aksızlırlar	1 553 000 000,0
2.7.1.	Azərbaycan Respublikasının ərazisində malların idxləmə görə aksızlırlar	185 000 000,0
2.8.	Yol vergisi	127 400 000,0
2.8.1.	Azərbaycan Respublikasının ərazisində idxlə olunan yanacağa görə və xərçi dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi	37 000 000,0
2.9.	Mədən vergisi	160 000 000,0
2.10.	Gömrük rüsumları	1 757 000 000,0
2.11.	Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərdən yığımlar	209 000 000,0
2.12.	Xərçi dövlətlərdə verilmiş kreditlər üzrə daxiləlmələr	1 934 000,0
2.13.	Sohmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər	558 220 000,0
2.14.	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxiləlmələr (transfertin yuxarı həddi)	12 781 000 000,0
2.15.	Dövlət əmlakının icarəyə verilməsindən daxiləlmələr	28 000 000,0
2.16.	Dövlət mülkiyyətindən olan torpaqların icarəyə verilməsindən daxiləlmələr	11 000 000,0
2.17.	Dövlət rüsumu	359 000 000,0
2.18.	Vergi orqanlarının xətti ilə toplanan sair daxiləlmələr	65 000 000,0
2.19.	Büdcə toşkilatlarının ödənişli xidmətlərdən daxiləlmələr	831 000 000,0
2.20.	Azərbaycan Respublikası Mərkəzi Bankının reallaşdırılmış mənəfinin sorbat qalğı	250 000 000,0
2.21.	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli bütçə fondları üzrə daxiləlmələr	36 340 000,0
2.22.	Sair daxiləlmələr	196 506 000,0

Maddə 3. Müəyyən edilsən ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli bütçə fondu dövlət bütçəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalşır:

Sıra №-si	Gölərlərin mənbələri	Məbləğ (manatla)
3.1.	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli bütçə fondu üzrə daxiləlmələr	330 000 000,0
3.1.1.	yol vergisi	127 400 000,0
3.1.2.	mülkiyyətindən ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sornmış və yüksək dəstəklərə həyata keçirən şəxslər tərəfindən ödənilən sadəfdirilmiş vergi	6 700 000,0
3.1.3.	idxal olunan minik avtomobilərinə tətbiq edilən aksızlırlar	60 000 000,0
3.1.4.	idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gəmrük rüsumu	96 400 000,0
3.1.5.	Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil dəstəklərini tənzimləyən icazənin veriləsi üçün tutulan dövlət rüsumu	8 000 000,0
3.1.6.	naqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşuların və yarımqoşuların texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu	31 500 000,0

2. 5.2-ci maddəyə "sair daxiləlmələr" sözlərindən əvvəl "Azərbaycan Respublikası Mərkəzi Bankının reallaşdırılmış mənəfinin sorbat qalğı," sözləri olaraq edilsin.

3. 7-ci maddə aşağıdakı redaksiyada verilisən:

"Maddə 7. Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsinin xərcləri funksional təsnifatın bölmə və kömək bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir:

Sıra №-si	Xərclərin istiqamətləri	Məbləğ (manatla)
7.1.	Ümumi dövlət xidmətləri	4 542 824 280,0
7.1.1.	Qanunvericilik və icra hakimiyyəti, yerli özüñüdüarəetmə orqanları fealiyyəti	1 661 194 433,0
7.1.2.	beynəlxalq münasibətlər	814 500 000,0
7.1.3.	xarici yardımalar	80 000 000,0
7.1.4.	elm	236 076 085,0
7.1.5.	seçkilərin keçirilməsi və statistika tədbirləri	110 935 344,0
7.1.6.	bütçələrətərəfli transferlər	344 510 000,0
7.1.6.1.	Naxçıvan Muxtar Respublikasının bütçəsinə verilən dotsiya (transferlərin yuxarı həddi)	33 646 000,0
7.1.6.2.	yerli (bələdiyyələr) bütçələrə verilən dotsiya	6 500 000,0
7.1.6.3.	yerli (bələdiyyələr) bütçələrə verilən subvensiya	1 550 000,0
7.1.7.	dövlət borcu	1 295 608 420,0
7.2.	Müdafia və milli təhlükəsizlik	7 126 347 420,0
7.2.1.	müdafia qüvvələri	2 429 439 686,0
7.2.2.	milli təhlükəsizlik	413 410 402,0
7.2.3.	sərhəd xidmeti	523 810 916,0
7.2.4.	müdafia və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar	5 132 430,0
7.2.5.	müdafia və milli təhlükəsizlik sahəsində aid edilən digər fealiyyətlər	375 455 398,0
7.2.5.1.	xüsusi müdafia toyinatlı layihələr tədbirləri üzrə xərclər	3 700 000,0
7.3.	Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq	3 089 839 321,0
7.3.1.	məhkəmə hakimiyyəti	145 974 083,0
7.3.2.	hüquq-mühafizə	2 209 200 909,0
7.3.3.	prokurorluq	129 953 915,0
7.3.4.	məhkəmə qorarlarının icrası	10 000 000,0
7.3.5.	hüquq yardım	5 562 128,0
7.3.6.	məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələri üzrə aid edilən digər fealiyyətlər	589 148 286,0
7.4.	Təhsil	4 550 334 684,0
7.4.1.	məktəbəqədər təhsil	451 168 349,0
7.4.2.	tümülli təhsil	2 373 170 868,0
7.4.3.	peşə təhsili	77 135 017,0
7.4.4.	orta ixtisas təhsili	101 424 397,0
7.4.5.	ali təhsil	134 837 505,0
7.4.6.	olavə təhsil	20 727 009,0
7.4.7.	təhsil sahəsində tətbiqi tədqiqatlar	7 653 335 6,0
7.4.8.	təhsil sahəsində digər müəssisə və tədbirlər	1 384 218 183,0
7.5.	Səhiyyə	1 866 395 005,0
7.5.1.	poliklinikalar və ambulatoriyalar	2 165 901,0
7.5.2.	xəstəxanalar	231 500 056,0
7.5.3.	səhiyyə sahəsində tətbiqi tədqiqatlar	9 473 230,0
7.5.4.	səhiyyə sahəsində programlar və digər xidmətlər	1 623 255 818,0
7.5.4.1.	icbari tibbi şigorta fonduna ayrılan vəsait	1 367 987 690,0
7.6.	Sosial müdafia və sosial təminat	4 391 404 96,0
7.6.1.	sosial müdafia	521 941 580,0
7.6.2.	sosial təminat	6 269 878,0
7.6.3.	sosial müdafia və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər	50 000,0
7.6.4.	sosial müdafia və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər	3 863 169 038,0
7.6.4.1.	dövlət sosial müdafia fondunun bütçəsinin balanslaşdırılması məqsədli dövlət bütçəsinin əhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait	1 232 000 000,0
7.7.	Mədəniyyət, incəsənət, informasiya, bədən torbyası, gəncər siyasəti və bu qobildenən olan digər fealiyyət	575 615 455,0
7.7.1.	mədəniyyət və incəsənət sahəsində fealiyyət	233 801 779,0
7.7.2.	televiziya, radio və nəşriyyat	67 589 813,0
7.7.3.	bədən torbyası və gəncər siyasəti	71 013 450,0
7.7.4.	yaradıcı ittifaq, comiyət və dini tədbirlər	22 073 699,0
7.7.5.	mədəniyyət, incəsənət, informasiya, bədən torbyası, gəncər siyasəti sahəsində aid olan digər müəssisə və tədbirlər	181 136 714,0
7.8.	Mənzil və kommunal təsərrüfatı	367 083 119,0
7.8.1.	mənzil təsərrüfatı	69 078 201,0
7.8.2.	communal təsərrüfatı	183 593 917,0
7.8.3.	su təsərrüfatı	3 407 499,0
7.8.4.	mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər	111 003 502,0
7.9.	Kənd təsərrüfatı	1 202 593 587,0

7.9.1.	kənd təsərrüfatı tədbirləri	546 216 731,0

"Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1179-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Əvvəl 3-cü sah.

1.1.5.2.1	Seçici siyahılarının dəqiqləşdirilməsi	430,000.0	430,000.0	
1.1.5.2.3	Azərbaycan Respublikasında seçkilərin keçirilməsi	79,145,080.0	79,145,080.0	
1.1.6	Büdcələrarası transferlər	344,510,000.0	344,510,000.0	
1.1.6.1	Naxçıvan Muxtar Respublikasının bütçəsinə verilən dotasiya (transferin yuxarı həddi)	336,460,000.0	336,460,000.0	
1.1.7	Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (dövlət borce)	1,295,608,420.0	1,295,608,420.0	
1.2	Müdafia və milli tohlükəsizlik	7,126,347,420.0	7,126,347,420.0	
1.2.1	Müdafia qüvvələri	2,429,439,686.0	2,429,439,686.0	
1.2.1.1	Azərbaycan Respublikasının Müdafiə Nazirliyi	2,141,248,240.0	2,141,248,240.0	
1.2.1.2	Azərbaycan Respublikasının Səfərberlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti	49,650,822.0	49,650,822.0	
1.2.1.3	Müdafia və milli tohlükəsizlik sahisi üzrə öməyin ödənişi xorclarının tonzimlənməsi, sosial ödənişlər və digər sosial tədbirlər	132,198,780.0	132,198,780.0	
1.2.1.4	Müdafia və milli tohlükəsizlik sahisi üzrə maddi-texniki tominatın möhkəmləndirilməsi	106,341,844.0	106,341,844.0	
1.2.3	Sərhəd xidməti	523,810,916.0	523,810,916.0	
1.2.3.1	Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti	523,810,916.0	523,810,916.0	
1.2.5	Müdafia və milli tohlükəsizlik sahəsinə aid edilən digər fealiyyətlər	3,754,553,986.0	3,754,553,986.0	
1.2.5.2	Xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xorclər	3,700,000,000.0	3,700,000,000.0	
1.3	Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq	3,089,839,321.0	3,089,797,193.0	42,128.0
1.3.2	Hüquq-mühafizə	2,209,200,909.0	2,209,200,909.0	
1.3.2.2	Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi	278,068,876.0	278,068,876.0	
1.3.6	Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrinə aid edilən digər fealiyyət	589,148,286.0	589,148,286.0	
1.3.6.3	Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə öməyin ödənişi xorclarının tonzimlənməsi, sosial ödənişlər və digər sosial tədbirlər	114,233,286.0	114,233,286.0	
1.4	Təhsil	4,550,334,684.0	4,550,334,684.0	
1.4.1	Məktəbəqədər təhsil	451,168,349.0	451,168,349.0	
1.4.1.1	Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi	443,313,297.0	443,313,297.0	
1.4.2	Ümumi təhsil	2,373,170,868.0	2,373,170,868.0	
1.4.2.1	Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi	2,362,129,445.0	2,362,129,445.0	
1.4.4	Orta ixtisas təhsili	101,424,397.0	101,424,397.0	
1.4.5	Ali təhsil	134,837,505.0	134,837,505.0	
1.4.5.7	Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi	6,042,440.0	6,042,440.0	
1.4.7	Təhsil sahəsində tətbiqi tədqiqatlar	7,653,356.0	7,653,356.0	
1.4.7.1	Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi	5,632,487.0	5,632,487.0	
1.4.8	Təhsil sahəsində digər müəssisə və tədbirlər	1,384,218,183.0	1,384,218,183.0	
1.4.8.1	Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi	651,420,622.0	651,420,622.0	
1.4.8.8	Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində "Azərbaycan İslahiyat İnstitutu" publik hüquqi şəxs	3,363,722.0	3,363,722.0	
1.4.8.10	Dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər	468,072,648.0	468,072,648.0	
1.4.8.11	Təhsil sahəsi üzrə öməyin ödənişi xorclarının tonzimlənməsi, sosial ödənişlər və digər sosial tədbirlər	4,074,894.0	4,074,894.0	
1.5	Səhiyyə	1,866,395,005.0	1,866,395,005.0	
1.5.2	Xəstəxanalar	231,500,056.0	231,500,056.0	
1.5.2.5	Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi	8,852,349.0	8,852,349.0	
1.5.3	Səhiyyə sahəsində tətbiqi tədqiqatlar	9,473,230.0	9,473,230.0	
1.5.3.2	Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi	1,234,061.0	1,234,061.0	
1.5.4	Səhiyyə sahəsində programlar və digər xidmətlər	1,623,255,818.0	1,623,255,818.0	

1.5.4.7	Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi	4,374,031.0	4,374,031.0	
1.5.4.9	Səhiyyə sahəsi üzrə öməyin ödənişi xorclarının tonzimlənməsi, sosial ödənişlər və digər sosial tədbirlər	3,917,348.0	3,917,348.0	
1.5.4.10	İçbari tibbi siyiqə fonduna ayrılan vəsait	1,367,987,690.0	1,367,987,690.0	
1.6	Sosial müdafiə və sosial tominat	4,391,430,496.0	4,385,796,095.0	5,634,401.0
1.6.1	Sosial müdafiə	521,941,580.0	521,941,580.0	
1.6.1.1	Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi	520,182,932.0	520,182,932.0	
1.6.4	Sosial müdafiə və sosial tominat sahələri üzrə digər müəssisə və tədbirlər	3,863,169,038.0	3,863,169,038.0	
1.6.4.1	Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi	2,110,481,107.0	2,110,481,107.0	
1.6.4.4	Dövlət sosial müdafiə fondunun bütçəsinin öhdəklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait	1,232,000,000.0	1,232,000,000.0	
1.6.4.5	Sosial tominat sahəsi üzrə öməyin ödənişi xorclarının tonzimlənməsi, sosial ödənişlər və digər sosial tədbirlər	13,848,000.0	13,848,000.0	
1.7	Mədəniyyət, incəsənət, informasiya, bədən torbiyəsi, gəncərlər siyaseti və bu qəbulədən digər fealiyyət	575,615,455.0	569,600,024.0	6,015,431.0
1.7.1	Mədəniyyət və incəsənət sahəsində fealiyyət	233,801,779.0	231,048,405.0	2,753,374.0
1.7.1.8	Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi	4,313,897.0	4,313,897.0	
1.7.5.3	Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi	1,554,684.0	1,554,684.0	
1.7.5.24	Mədəniyyət, incəsənət, informasiya, bədən torbiyəsi, gəncərlər siyaseti və bu qəbulədən digər fealiyyət	3,338,441.0	3,338,441.0	
1.9	Kənd təsərrüfatı	1,202,593,587.0	1,202,593,587.0	
1.9.4	Kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlər	108,085,000.0	108,085,000.0	
1.11	İqtisadi fealiyyət	9,902,737,486.0	9,850,297,371.0	52,440,115.0
1.11.11	Noqliyyat və rabito	534,288,383.0	481,992,268.0	52,296,115.0
1.11.18	Azərbaycan Respublikası Rəqəmsal İnkışaf və Noqliyyat Nazirliyinin tabeliyində "Azərbaycan Yerüstü Noqliyyat Agentliyi" publik hüquqi şəxs	37,814,000.0	37,814,000.0	
1.11.19	Noqliyyat və rabito sahələrində digər tədbirlərin maliyyələşdirilməsi	60,625,000.0	60,625,000.0	
1.11.2	İqtisadi və kommersiya fealiyyəti	53,535,643.0	53,535,643.0	
1.11.21	Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi	53,535,643.0	53,535,643.0	
1.11.3	Tikinti və səhərsalma	8,111,340,300.0	8,111,340,300.0	
1.11.3.2	Dövlət əsası vəsait qoyuluşu (investisiya xorcları)	3,254,000,000.0	3,254,000,000.0	
1.11.3.3	İşgaldən azad olunmuş orazilərin yenidən qurulması və bərpası	4,855,800,000.0	4,855,800,000.0	
1.11.7	İqtisadi fealiyyət ilə bağlı digər xidmətlər	1,188,179,160.0	1,188,179,160.0	
1.11.7.18	"İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi" publik hüquqi şəxs	3,283,257.0	3,283,257.0	
1.11.7.26	"Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Barpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs	7,373,000.0	7,373,000.0	
1.11.7.29	Bir səra dövlət müəssisələrində İslahatlar aparılması ilə bağlı texniki-iqtisadi əsas-landırmanın hazırlanması, dövlət sifarişi osasında işlərin qiyamətləndirilməsi üçün ekspertlərin cəlb edilməsi, güzəştlər dair reyestrlerin və elektron informasiya sistemlərinin yaradılması və onlara xidmətlər bağlı xorclər	5,000,000.0	5,000,000.0	
1.11.7.30	İqtisadi dəstək üzrə tədbirlərin maliyyə tominatı	408,000,000.0	408,000,000.0	
1.11.7.34	İqtisadi fealiyyət sahələri üzrə kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər	385,300,000.0	385,300,000.0	</



Məktublar: problemlər, rəylər, təkliflər...



• MINNƏTDARLIQ Uşaqlarımıza yaradılan şəraitə görə minnətdarıq

Dəş Salahlı kəndi Qazaxın ən böyük kəndlərinəndir. Son illər burada həyata keçirilən infastruktur layihələri ham əhalinin rahatlığını təmin etmiş, həm də kəndin simasını tamamilə dəyişmişdir. Lakin nədənsə həyata keçirilən işlərdə uşaqlar yaddan çıxmışdır.



Bu günlərdə uğurlu addim atıldı. Kənddə uşaqlar üçün əylenece meydancası istifadəyə verildi. Meydançada uşaqların oynaması üçün müxtəlif avadanlıqlar quraşdırıldı. Açılış zamanı bildirdirlər ki, meydancanı "PashaPay" Məhdud Məsuliyyətli Cəmiyyət yaratmışdır. Mayın 20-də meydancanın açılışında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Bababəyov da iştirak edib.

Hörməti redaksiya! Xahiş edirik, uşaqlarımız üçün yaradığı şəraitə görə kəndimizdə fəaliyyət göstərən "PashaPay" Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbərliyinə kənd sakinlərinin minnətdarlığının çatdırılmasını.

**Ülkə İBRAHİMOVA,
Qazax rayonunun Daş Salahlı kəndinin sakini**

• ABADLIQ

Kəndimiz şəhərdən geri qalmır

Salyanın qədim və abad kəndlərindən olan bizim Şorsuşlu kəndi Əliot-Astara magistral şose yolunun kənarında yerləşir. Mənbəyini Kür çayından götürən Akkuşa çayı kəndimizin ortasından keçir.



Bu iki heyət faktoru kəndimizin iqtisadiyyatını dirəgtmiş, onun mədəni heyatına çox böyük təsir etmişdir. Müstəqillik dövründən etibarən bu dirəkliş daha da irəliləmişdir. İndi kəndimizdə 3 məktəb, 2 tibb məntəqəsi, poçt, idman klubu, pambıq qəbulu məntəqəsi, 2 şadlıq sarayı, 10-dan çox kommersiya şəbəkəsi, restoran, 3 qapı-pencərə, 3 avtomobil tomiri sexi və s. fəaliyyət göstərir.

Kəndimizdə hər bir ev internet xotti çəkilməmişdir. İşqi, təbii qaz sarıdır heç bir problemimiz yoxdur. Müasir üslubda tikilən fordi yaşayış evləri kəndimizin hünənəyini yeni qızılışdırır.

Əliot-Astara avtomobil yolu (indi ona el arasında "köhne yol" deyilir) 2022-ci ilin sonlarında yenidən qurulmağa başladı. Əraziyə texnikalar gotırıldı, yolçoklər yorulmaq biləmədən çalışdırıldı. Körpülər salındı, süttürükçü qurğular tikildi. Yolun torpaq qatı qazılaraq dorinəşdirildi. Oraya iri-iri çay daşları düzüldü. Sonra torpaq, çəngıl işləri həyata keçirildi. Üstündən asfalt qatı cəkildi. Artıq yol istifadəyə verilmək ərzəfəsində, son tamamlama işləri görürlər.

Kənd əhalisinin sevindirin digər bir sebəb isə kəndəndən yolların abadlaşdırılması, hər bir məhəlləyə asfalt yoluñ çıxılməsidir. İndi yaşıq na qədər yağırsa yağış, kəndin əstənilən məhəlləsinə rahat gedə-gölmək mümkündür.

Bütün burlara görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarıq.

**Rəis ABDULLAYEV,
Salyan rayonunun Şorsulu kənd sakini**

• GİLEY

Ümidlə gözləyirik



Hörməti redaksiya, biz tərəkəməyik. Atamız, babamız uzun illər heyvandarqla məşğul olublar. Artıq sıra bizdir.

Qardaşım Sənənla birlikdə qoyunçuluqla məşğulüq. Yayı yaylağda, qış qışlağda keçiririk. Ermeni faşistlərinin işgalçılıq siyaseti nəticəsində 30 il ərzində Kəlbəcor yaylaqlarına həsrət qaldıq. Şükürler olsun ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz, qəhrəman oğullarımız Ermenistan silahlı qüvvələrini möglübliyətə uğradıb təslim etdik. Sənən qazilərini bize yaşadan şəhidlərimizə rahət etsin, qazilərimizə şəfa versin.

Qoyun-quzumuzu yaylağda aparmaq üçün bütün tədbirləri xeyli əvvəldən görmüşük,

• ANIM

Ölümsüzlüyə qovuşan zabit

Professor, şəhid atası Kamran Kazmov 2023-cü ilə Astara Pedaqoji Kolleciňa rəhbər seçildiyi gündən təhsil ocağındı sinəsini Vətənə sıpar edib xəsəbət gələcəyimiz namına canından keçən iğid, qeyrəti uğurlarla bağlı vaxtaşırı tədbirlər keçirilir.

44 günlük haqq savaşımızda düşmənə qan qusdurub bütün bir xalqın qəhrəmanlıq simvoluna döñən, qalxlığı ölüməməzlik zirvəsindən bizlərə boyunan şəhid polkovnik-leytenantı Nail Rəfaeil oğlu Orucova sağ qalsayıd, 46 yaşı olaçaqdı. Bu müsəvətələr Kamran müsləm başda olmaqla kollecin bir qrup omşağı şəhidin ev-muzeyini və məzarını ziyarət etdilər, öňüno güllər qoydular.

Səbət zamanı şəhid mayor Kamran Fərəcovun həyət yoldaşı Nurana mülliəmə bildirdi ki, şəhiddən on uca zirvədir. Nail Orucova da belə bir şərafli ömrə yaşamaq nəsib olub: "Doğma Vətənin müqəddəsliyinə tapınmaqla düşmənin qarşısına çıxıb və yağını məhv edib. Torpağı Vətən edən ölməz qəshərəmdər Nail. Fəqət, adını tarixa yazan iğid cismən aramızdan gedib. Qürür yerimizdə dənərək yaşıdagı ömr

gələn nəsillər üçün də oşlərə həyət məktəbidir. Ən azı, Vətəni necə sevməyi, doğma torpağı yağıdan qorumağı bizişir. İndi Nail Orucovun səpdiyə qəhrəmanlıq toxumları minlərlə türkədə cücedikcə xalqımızın qüdrəti daha da artır"!

Nail Orucov 1978-ci ilə Astaranın Məscid məşhəlla kəndində dünyaya gəlib. İkinci Qaraağ mühərribəsi başlayanda Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Nail Orucov yağıya qarşı ölüm-dirim savaşına qatılıb. Vətənə, torpağa məhəbbəti sayısında neçə neçə ağır sinəqlərdən üzüağ çıxıb. Cobrayılda, Füzulidə yüksək şəxsi rəşadət göstərməklə düşmənin çoxlu sayıda


canlı qüvvəsini, hərbi texnikasını möhvədib. Komandir olduğu dosto Qubadlı rayonunun Azərbaycan və Ermənistan sərhədini tam nəzarət alıb. Oktabrın 31-də düşmənin toxribatı neticəsində Qubadlıya yenidən hücum olub, yağı torəfindən atılan artilleriya atəsi polkovnik-leytenantın ömrünü yarımcıq qoyub.

Prezidentin sərəncamları ilə Nail Orucov "Azərbaycan Bayrağı" ordenini, "Vətən uğrunda", Cobrayılin, Qubadlının azadlığına görə medallarına layiq görürlər.

**Zəfr ORUCOĞLU,
Lerik rayonunun Bradi kəndi**

zabitəməzliyə qovuşan zabit

• Fotofakt



"Şəhəri, təbiəti, ümumiyyətlə, əvvələmiz təmiz saxlamaq lazımdır". Hər kəsin dilində əzəbərə çevrilmiş bu sözə real həyatımızda nə dərəcədə əməl edirik?! Əgər əməl etmiş olsaydıq, bu gün ictimai yerdə - parklarda, piknik üçün getdiyimiz məkanlarda zəbil qalqlarını yərə tökməzdik. Şəkildə gördiyiniz mənzərə tak bir üvnana aid əyil. Şəhərin bütün istirahət parklarında, binaların həyətlərində eyni mənzərə ilə qarşılaşmaq mümkündür. Tum qabılalarını, plastik torbaları, plastik su qablarını hara göldi atmağa bir növ adətkardə olub şəhər sakıntıları. Yaxınlığda zəbil qutularının olmasına baxmayaraq, tullantıları oturduqları yerdə qo'yub getməyi seçirərlər.

İstirahət etdiyimiz yerlərdə özümüzdən sonra rəkədəyümüz tullantılar ətraf mühitin çirkəlnəsindən tutmuş ictimai sağlamlı risklərinə qədər həyatımıza müxtəlif yollarla təsir edir. Tullantıların düzgün idarə edilməsi davamlı hayat və galəcək nəsillərin qorunması üçün çox vacibdir. Bunun üçün də təmizliyin əhəmiyyəti və zəbil atmanın təsiri haqqında insanları maarifləndirmək əməyiyyətdə təmizlik mədəniyyətinin inkişafına kömək edə bilər. Hər kəs təmizliyin riaya etməyə özündən, ailəsindən, ətrafında olan insanları maarifləndirməkdən başlamalıdır.

Fotolar İlahə BABAYEVİNDİR

• NARAZILIQ

Görəsən, xəstələrin günahı nədir?

Mən şəkərlə diabet xəstəsiyim. Yaşım 60-i keçib. Amma yaşadığım Bənəqdi qəsəbəsinəki poliklinikdən dərəmən hazırlamalarını almaq üçün olmaz müsibətlər çökirəm.

Hər ayın 15-dən sonra sözüge-đen poliklinikaya yollanıb növbədə durmaq məcburiyyətyindən qalırıam. Növbə göləyənlərin isə sayı-hesabı olmur. Xəstələr hətta növbə tutmaq üçün sohər saat 6-dan golırlar. İşleyən votəndəşar üçün isə dərəmənlər almış da da çətin olur. Çünkü onların iş vaxtı saatlarla növbə gözləmək imkanları olmır.

Bir gün ayın sonu dərəmən kağızımı almaq qismət oldu. Dərəmən verilen kabinetə yaxınlaşdım. Bildirdilər ki, ayın axırı üçün dərəmən yoxdur, gedib 9-cu mikrorayona yerləşən aptekdən alıbsınız. Dədik Bənəqdido 20-dən çox aptek var, niyə 9-cu mikrorayon? Sualıma cavab verən olmadı. Ələcəz qalıb deyilən ünvana ürətildim. Orada monə no desər yaxşıdır?! "Sizi buraya nüvə göndərilib? Bos yero bir belə yol qötmişiniz. Bilmirlər ki, biza də dərəmən yoxdur..." Suyum süzülo-süzülo aptekdən elib ayrıldım. Öz-özümu sual verdim ki, gərosən, bizi zəqsizlərimiz nödri ki, belə etinəsizliqlə qarşılaşırıq?!

**B.MİRZƏYEV,
Bakı şəhər Bənəqdi qəsəbəsinin sakini**

• PROBLEM

Samaxının Qaleybüğurd kəndindən doğulmuşam. Dağlar arasında yerləşən, 1400 nəfərin yaşadığı kəndimizin havası temiz, suları şəfəldir.

Gündündələri sərin, gecələri ilin bütün fosilərindən soyuq olan kəndde yay aylarında insan axını olur. İstdən qaçan şəhər camaati kəndimizdə rahatlı tapır. Onu da qeyd edim ki, Qaleybüğurdla yanaşı, Fis, Keçməddin və Qaladerosu kəndlərində 4500 nəfər əhalisi yaşayır. Bu kəndlərindən tobiati gözoxşayır. Turizmin inkişafı üçün bu yerlərdə her şəxsi var. Birçə körpüdən və kəndərəsi yollandan başqa.

4 kəndə gedən yol Ağsu çayından keçir. Bu çay sulu çaydır. Son günlərin yağışlarında isə çayda sululuk daha da artub. Kəndde gələn qonaqlar xeyli müddət çay keçiləməyənən dənərək dərəmənlər çökərərlər.

Olaqədar taşkilatlardan xahişimiz var. 4 kəndə gedən yolda - Ağsu çayının üzərindən körpü salınsa, osas probleminiz aradan qalxar. İlkinci xahişimiz isə yoldur. Kəndərəsi yolların bərbəd olması bu yerlərdə golmek istəyen qonaqları fil-kəndlərindən daşındırır. Əgər bu iki problem həll olunarsa, paytaxtdan çox da uzaq olmayan kəndimiz turizm məkanına çevirilər.

**Şəfa MƏHƏRRƏMOV,
Mübariz KƏRİMÖV,
Cəlil CƏLİLÖV,
Şamaxı rayonu Qaleybüğurd kəndinin sakını**

Körpüyə və kəndarasi yolların təmirinə ehtiyacımız var



«AZƏRBAYCAN» qəzetinin 1919-cu il 16 mart (Bazar günü) tarixli 137-ci nömrəsinin ADA Universitetinin dəstəyi ilə transliterasiyası



AZƏRBAYCAN

ELAN

1919 sənəsi mart ayının 17-sində düşənbə [bazar ertəsi] günü gündüz saat 11-də Azərbaycan Məclisi-Məbusanının icası olacaq elan olunur.

MÜAMİLATIMIZA AİD

Qafqaz cümhuriyyətləri arasında "sabiq hakimlərimiz" mənzələsində [yerində, mövqeyində] olan ruslara qarşı izraz edilən [göstərlən] münasibət və müamiləti [raftan] bir biterəf surətilə mühakimə və müqayisə edən olarsa, həns-müümilat və hörməti münasibətin hamidən artıq Azərbaycan ilə Dağıstandan görülüyünlərində qeyri-qabili-rədd və təkzib [redd və təkzib edilməsi imkansız] delillər ilə isbat etməyə genis bir qüdərət olar.

Filhqaz [doğruşur da], Azərbaycanda yaşayan ruslar, özlərinin yabançı bər dövlətə hiss etməyən hal-hazırda heç bir haqları yoxdur. Bu saat rusları sıxıcaq, rus adat [adətlərin] və məsəlinə yaxışlaşmayaq və rusların hayal kırkulğu çəkəsinə səbəb olacaq heç bir qanunuñum yoxdu ki, rusların bəzən sıxıyatına sabab olsun. O hüquq ki, Rusiya bəzən Azərbaycan türklərindən müzəyyiq edirdi [əsirgəyirdi], Azərbaycan ruslardan müzəyyiq etməyir. Bu surətdən, vətənimizdən olan ruslar tərəqqi, tamaddən [mədəniyyət], dövlət, sarvet və sair təkamüləti-milliyyətləri [milli kamışlımları] yoluñda çalışmış Azərbaycan Hökuməti tərəfindən indiya qədar heç bir müməniyat [maneqçılık] görməmişdir və bundan sonra da görmezlər.

Azərbaycanın istədiyi yalnız bər dövlət kənara kənara vətənimizdən istədiyi yalnız bər dövlət kənara kənara yaşaması istəyi etmiş [seçmiş] olan ruslara bəzən istiglalımıza zərər yetirə bilən və müstəqil bir hökumət şan və şərefini kəsr edə bilən [azaldala bilən] hərəkat və müamilətlərə qənibin, faraşaq və sakit dolanıslar və kamali-istirahətə yaşamış iştirarsa, bəzən istirahəti pozacaq səbəblərə yol vermasınlar.

Kamali-məməniyyətlə qeyd edə bilərik ki, Azərbaycanda bizim bu nəzərimiz sərkər olan ruslar vərdir. Bunlar bugünkü şəhər-məzəndən nəsra başlayan "Ruski mis" qəzetinin başında duran rus ünşüründə ki, Azərbaycanın ruslara qarşı gəstərməkədən həns-münasibətini təqdir ilə istiqlalımızın kin və kürdət nəzəriələ baxan [həmçinslərin] bəzən yoldaş dəndərmək niyyətdərlər. Bir bəzəniñ xalis olduluq inanırıq və "Ruski mis" basdırıcı partiyasının, müxaliflər müqabil, güclənəsini arzu edir. Bir arzumuz daşı budur ki, bəzən partiya Azərbaycan türklərindən müzəyyiq edir [əsirgəyirdi], Azərbaycan ruslardan müzəyyiq etməyir. Bu surətdən, vətənimizdən olan ruslar tərəqqi, tamaddən [mədəniyyət], dövlət, sarvet və sair təkamüləti-milliyyətləri [milli kamışlımları] yoluñda çalışmış Azərbaycan Hökuməti tərəfindən indiya qədar heç bir müməniyat [maneqçılık] görməmişdir və bundan sonra da görmezlər.

Azərbaycanın istədiyi yalnız bər dövlət kənara kənara yaşaması istəyi etmiş [seçmiş] olan ruslara bəzən istiglalımıza zərər yetirə bilən və müstəqil bir hökumət şan və şərefini kəsr edə bilən [azaldala bilən] hərəkat və müamilətlərə qənibin, faraşaq və sakit dolanıslar və kamali-istirahətə yaşamış iştirarsa, bəzən istirahəti pozacaq səbəblərə yol vermasınlar.

Bir bəzəniñ xalis olduluq inanırıq və "Ruski mis" basdırıcı partiyasının, müxaliflər müqabil, güclənəsini arzu edir. Bir arzumuz daşı budur ki, bəzən partiya Azərbaycan türklərindən müzəyyiq edir [əsirgəyirdi], Azərbaycan ruslardan müzəyyiq etməyir. Bu surətdən, vətənimizdən olan ruslar tərəqqi, tamaddən [mədəniyyət], dövlət, sarvet və sair təkamüləti-milliyyətləri [milli kamışlımları] yoluñda çalışmış Azərbaycan Hökuməti tərəfindən indiya qədar heç bir müməniyat [maneqçılık] görməmişdir və bundan sonra da görmezlər.

Bir bəzəniñ xalis olduluq inanırıq və "Ruski mis" basdırıcı partiyasının, müxaliflər müqabil, güclənəsini arzu edir. Bir arzumuz daşı budur ki, bəzən partiya Azərbaycan türklərindən müzəyyiq edir [əsirgəyirdi], Azərbaycan ruslardan müzəyyiq etməyir. Bu surətdən, vətənimizdən olan ruslar tərəqqi, tamaddən [mədəniyyət], dövlət, sarvet və sair təkamüləti-milliyyətləri [milli kamışlımları] yoluñda çalışmış Azərbaycan Hökuməti tərəfindən indiya qədar heç bir müməniyat [maneqçılık] görməmişdir və bundan sonra da görmezlər.

Bir bəzəniñ xalis olduluq inanırıq və "Ruski mis" basdırıcı partiyasının, müxaliflər müqabil, güclənəsini arzu edir. Bir arzumuz daşı budur ki, bəzən partiya Azərbaycan türklərindən müzəyyiq edir [əsirgəyirdi], Azərbaycan ruslardan müzəyyiq etməyir. Bu surətdən, vətənimizdən olan ruslar tərəqqi, tamaddən [mədəniyyət], dövlət, sarvet və sair təkamüləti-milliyyətləri [milli kamışlımları] yoluñda çalışmış Azərbaycan Hökuməti tərəfindən indiya qədar heç bir müməniyat [maneqçılık] görməmişdir və bundan sonra da görmezlər.

Bir bəzəniñ xalis olduluq inanırıq və "Ruski mis" basdırıcı partiyasının, müxaliflər müqabil, güclənəsini arzu edir. Bir arzumuz daşı budur ki, bəzən partiya Azərbaycan türklərindən müzəyyiq edir [əsirgəyirdi], Azərbaycan ruslardan müzəyyiq etməyir. Bu surətdən, vətənimizdən olan ruslar tərəqqi, tamaddən [mədəniyyət], dövlət, sarvet və sair təkamüləti-milliyyətləri [milli kamışlımları] yoluñda çalışmış Azərbaycan Hökuməti tərəfindən indiya qədar heç bir müməniyat [maneqçılık] görməmişdir və bundan sonra da görmezlər.

Bir bəzəniñ xalis olduluq inanırıq və "Ruski mis" basdırıcı partiyasının, müxaliflər müqabil, güclənəsini arzu edir. Bir arzumuz daşı budur ki, bəzən partiya Azərbaycan türklərindən müzəyyiq edir [əsirgəyirdi], Azərbaycan ruslardan müzəyyiq etməyir. Bu surətdən, vətənimizdən olan ruslar tərəqqi, tamaddən [mədəniyyət], dövlət, sarvet və sair təkamüləti-milliyyətləri [milli kamışlımları] yoluñda çalışmış Azərbaycan Hökuməti tərəfindən indiya qədar heç bir müməniyat [maneqçılık] görməmişdir və bundan sonra da görmezlər.

Bir bəzəniñ xalis olduluq inanırıq və "Ruski mis" basdırıcı partiyasının, müxaliflər müqabil, güclənəsini arzu edir. Bir arzumuz daşı budur ki, bəzən partiya Azərbaycan türklərindən müzəyyiq edir [əsirgəyirdi], Azərbaycan ruslardan müzəyyiq etməyir. Bu surətdən, vətənimizdən olan ruslar tərəqqi, tamaddən [mədəniyyət], dövlət, sarvet və sair təkamüləti-milliyyətləri [milli kamışlımları] yoluñda çalışmış Azərbaycan Hökuməti tərəfindən indiya qədar heç bir müməniyat [maneqçılık] görməmişdir və bundan sonra da görmezlər.

Bir bəzəniñ xalis olduluq inanırıq və "Ruski mis" basdırıcı partiyasının, müxaliflər müqabil, güclənəsini arzu edir. Bir arzumuz daşı budur ki, bəzən partiya Azərbaycan türklərindən müzəyyiq edir [əsirgəyirdi], Azərbaycan ruslardan müzəyyiq etməyir. Bu surətdən, vətənimizdən olan ruslar tərəqqi, tamaddən [mədəniyyət], dövlət, sarvet və sair təkamüləti-milliyyətləri [milli kamışlımları] yoluñda çalışmış Azərbaycan Hökuməti tərəfindən indiya qədar heç bir müməniyat [maneqçılık] görməmişdir və bundan sonra da görmezlər.

Bir bəzəniñ xalis olduluq inanırıq və "Ruski mis" basdırıcı partiyasının, müxaliflər müqabil, güclənəsini arzu edir. Bir arzumuz daşı budur ki, bəzən partiya Azərbaycan türklərindən müzəyyiq edir [əsirgəyirdi], Azərbaycan ruslardan müzəyyiq etməyir. Bu surətdən, vətənimizdən olan ruslar tərəqqi, tamaddən [mədəniyyət], dövlət, sarvet və sair təkamüləti-milliyyətləri [milli kamışlımları] yoluñda çalışmış Azərbaycan Hökuməti tərəfindən indiya qədar heç bir müməniyat [maneqçılık] görməmişdir və bundan sonra da görmezlər.

Bir bəzəniñ xalis olduluq inanırıq və "Ruski mis" basdırıcı partiyasının, müxaliflər müqabil, güclənəsini arzu edir. Bir arzumuz daşı budur ki, bəzən partiya Azərbaycan türklərindən müzəyyiq edir [əsirgəyirdi], Azərbaycan ruslardan müzəyyiq etməyir. Bu surətdən, vətənimizdən olan ruslar tərəqqi, tamaddən [mədəniyyət], dövlət, sarvet və sair təkamüləti-milliyyətləri [milli kamışlımları] yoluñda çalışmış Azərbaycan Hökuməti tərəfindən indiya qədar heç bir müməniyat [maneqçılık] görməmişdir və bundan sonra da görmezlər.

Bir bəzəniñ xalis olduluq inanırıq və "Ruski mis" basdırıcı partiyasının, müxaliflər müqabil, güclənəsini arzu edir. Bir arzumuz daşı budur ki, bəzən partiya Azərbaycan türklərindən müzəyyiq edir [əsirgəyirdi], Azərbaycan ruslardan müzəyyiq etməyir. Bu surətdən, vətənimizdən olan ruslar tərəqqi, tamaddən [mədəniyyət], dövlət, sarvet və sair təkamüləti-milliyyətləri [milli kamışlımları] yoluñda çalışmış Azərbaycan Hökuməti tərəfindən indiya qədar heç bir müməniyat [maneqçılık] görməmişdir və bundan sonra da görmezlər.

Bir bəzəniñ xalis olduluq inanırıq və "Ruski mis" basdırıcı partiyasının, müxaliflər müqabil, güclənəsini arzu edir. Bir arzumuz daşı budur ki, bəzən partiya Azərbaycan türklərindən müzəyyiq edir [əsirgəyirdi], Azərbaycan ruslardan müzəyyiq etməyir. Bu surətdən, vətənimizdən olan ruslar tərəqqi, tamaddən [mədəniyyət], dövlət, sarvet və sair təkamüləti-milliyyətləri [milli kamışlımları] yoluñda çalışmış Azərbaycan Hökuməti tərəfindən indiya qədar heç bir müməniyat [maneqçılık] görməmişdir və bundan sonra da görmezlər.

Bir bəzəniñ xalis olduluq inanırıq və "Ruski mis" basdırıcı partiyasının, müxaliflər müqabil, güclənəsini arzu edir. Bir arzumuz daşı budur ki, bəzən partiya Azərbaycan türklərindən müzəyyiq edir [əsirgəyirdi], Azərbaycan ruslardan müzəyyiq etməyir. Bu surətdən, vətənimizdən olan ruslar tərəqqi, tamaddən [mədəniyyət], dövlət, sarvet və sair təkamüləti-milliyyətləri [milli kamışlımları] yoluñda çalışmış Azərbaycan Hökuməti tərəfindən indiya qədar heç bir müməniyat [maneqçılık] görməmişdir və bundan sonra da görmezlər.

Bir bəzəniñ xalis olduluq inanırıq və "Ruski mis" basdırıcı partiyasının, müxaliflər müqabil, güclənəsini arzu edir. Bir arzumuz daşı budur ki, bəzən partiya Azərbaycan türklərindən müzəyyiq edir [əsirgəyirdi], Azərbaycan ruslardan müzəyyiq etməyir. Bu surətdən, vətənimizdən olan ruslar tərəqqi, tamaddən [mədəniyyət], dövlət, sarvet və sair təkamüləti-milliyyətləri [milli kamışlımları] yoluñda çalışmış Azərbaycan Hökuməti tərəfindən indiya qədar heç bir müməniyat [maneqçılık] görməmişdir və bundan sonra da görmezlər.

Bir bəzəniñ xalis olduluq inanırıq və "Ruski mis" basdırıcı partiyasının, müxaliflər müqabil, güclənəsini arzu edir. Bir arzumuz daşı budur ki, bəzən partiya Azərbaycan türklərindən müzəyyiq edir [əsirgəyirdi], Azərbaycan ruslardan müzəyyiq etməyir. Bu surətdən, vətənimizdən olan ruslar tərəqqi, tamaddən [mədəniyyət], dövlət, sarvet və sair təkamüləti-milliyyətləri [milli kamışlımları] yoluñda çalışmış Azərbaycan Hökuməti tərəfindən indiya qədar heç bir müməniyat [maneqçılık] görməmişdir və bundan sonra da görmezlər.

Bir bəzəniñ xalis olduluq inanırıq və "Ruski mis" basdırıcı partiyasının, müxaliflər müqabil, güclənəsini arzu edir. Bir arzumuz daşı budur ki, bəzən partiya Azərbaycan türklərindən müzəyyiq edir [əsirgəyirdi], Azərbaycan ruslardan müzəyyiq etməyir. Bu surətdən, vətənimizdən olan ruslar tərəqqi, tamaddən [mədəniyyət], dövlət, sarvet və sair təkamüləti-milliyyətləri [milli kamışlımları] yoluñda çalışmış Azərbaycan Hökuməti tərəfindən indiya qədar heç bir müməniyat [maneqçılık] görməmişdir və bundan sonra da görmezlər.

Bir bəzəniñ xalis olduluq inanırıq və "Ruski mis" basdırıcı partiyasının, müxaliflər müqabil, güclənəsini arzu edir. Bir arzumuz daşı budur ki, bəzən partiya Azərbaycan türklərindən müzəyyiq edir [əsirgəyirdi], Azərbaycan ruslardan müzəyyiq etməyir. Bu surətdən, vətənimizdən olan ruslar tərəqqi, tamaddən [mədəniyyət], dövlət, sarvet və sair təkamüləti-milliyyətləri [milli kamışlımları] yoluñda çalışmış Azərbaycan Hökuməti tərəfindən indiya qədar heç bir müməniyat [maneqçılık] görməmişdir və bundan sonra da görmezlər.

Bir bəzəniñ xalis olduluq inanırıq və "Ruski mis" basdırıcı partiyasının, müxaliflər müqabil, güclənəsini arzu edir. Bir arzumuz daşı budur ki, bəzən partiya Azərbaycan türklərindən müzəyyiq edir [əsirgəyirdi], Azərbaycan ruslardan müzəyyiq etməyir. Bu surətdən, vətənimizdən olan ruslar tərəqqi, tamaddən [mədəniyyət], dövlət, sarvet və sair təkamüləti-milliyyətləri [milli kamışlımları] yoluñda çalışmış Azərbaycan Hökuməti tərəfindən indiya qədar heç bir müməniyat [maneqçılık] görməmişdir və bundan sonra da görmezlər.

Bir bəzəniñ xalis olduluq inanırıq və "Ruski mis" basdırıcı partiyasının, müxaliflər müqabil, güclənəsini arzu edir. Bir arzumuz daşı budur ki, bəzən partiya Azərbaycan türklərindən müzəyyiq edir [əsirgəyirdi], Azərbaycan ruslardan müzəyyiq etməyir. Bu surətdən, vətənimizdən olan ruslar tərəqqi, tamaddən [mədəniyyət], dövlət, sarvet və sair təkamüləti-milliyyətləri [milli kamışlımları] yoluñda çalışmış Azərbaycan Hökuməti tərəfindən indiya qədar heç bir müməniyat [maneqçılık] görməmişdir və bundan sonra da görmezlər.

Bir bəzəniñ xalis olduluq inanırıq və "Ruski mis" basdırıcı partiyasının, müxaliflər müqabil, güclənəsini arzu edir. Bir arzumuz daşı budur ki, bəzən partiya Azərbaycan türklərindən müzəyyiq edir [əsirgəyirdi], Azərbaycan ruslardan müzəyyiq etməyir. Bu surətdən, vətənimizdən olan ruslar tərəqqi, tamaddən [mədəniyyət], dövlət, sarvet və sair təkamüləti-milliyyətləri [milli kamışlımları] yoluñda çalışmış Azərbaycan Hökuməti tərəfindən indiya qədar heç bir müməniyat [maneqçılık] görməmişdir və bundan sonra da görmezlər.

Bir bəzəniñ xalis olduluq inanırıq və "Ruski mis" basdırıcı partiyasının, müxaliflər müqabil, güclənəsini arzu edir. Bir arzumuz daşı budur ki, bəzən partiya Azərbaycan türklərindən müzəyyiq edir [əsirgəyirdi], Azərbaycan ruslardan müzəyyiq etməyir. Bu surətdən, vətənimizdən olan ruslar



Avro-2024



Sürət, ustalıq, təcrübə

"Avro-2024"da nümayiş etdirildikləri futbol ilə diqqət çəkən komandaların biri də debüt iştirakda 1/8 finala yüksəlməklə, adından söz etdirən Gürcüstan millisidir.

Qonşularımız F qrupunun sonuncu turunda Portuqaliyaya qalib golmeklə böyük sürprizə imza atsalar

da, çempionatın favoritlərindən sayılan İspaniya möglüb oldular - 1:4. Gürcüstanın millisinin oyun planı ni idi, niyə ispanlara möglüb oldular suallarına cavab tapmağa çalışdıq.

Ümumiyyətlə, Gürcüstanın oyun planında məşqi işi özünü açıq şəkildə göstərməkdədir. Xüsusi, qrup mərhələsindəki çıxışa nazor yetirdikdə, komandanın nizam-intizamdan qopmaması ən önəmli detallardan biridir. Belə ki, adəton rəqibi meydənin özərinə aid hissəsində qarşılıyırlar. Ona görə də hücumda oxalmada ispanlardan geri qalan Gürcüstanın bütün fazalarla oyun ritmi pozuldu. Yeni nə qədər əzmkar olarsalar da, sürət, ustalıq, təcrübə fərqi sözünü dedi. Taktiki plandan tamamilə qopan gürcülər yekunda möglüb olaraq "Avro-2024"lə vidalaşdırılar.

Elçin CƏFƏROV,
"Azərbaycan"

"Sona qədər inandıq"



İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Slovakiya qalib goldikləri matçı (2:1) şərh edib.

O, hesabda geri düşmələrini baxmayaraq, qələbəyə sona qədər inandıqlarını bildirib: "Oyunçularımın bu gün göstərdikləri xarakteri görə onlara çox fərqli edirəm. Meydانا çıxan bütün futbolçular öz işini gördü və bu maneəni dəf etməyimizən çəlşidərlər. Bu oyuncular bu gün olduğunu kimi homişə bir-birini irolu aparr, bir-birlərinə kömək edirdilər və bu, nəticə verdi. Sona qədər məndə belə bir hiss var idi ki, matçın nəticəsi müyyəyn edilməyib və bilirom ki, indi bu, gülməli soslonır, amma biz sona qədər inandıq".

Xatırladıq ki, oyunda hesabı Slovakiya millisi açıb və matçın son saniyələrini qədər 1:0 öndə olub. Ingiltərə millisi 90+5-ci dəqiqədə vurduğu qolla möglübliyətən qaçıb və görüşdə ola və vaxt oynanıb. Ingilislər əlavə vaxtda daha bir qol vuraraq 2:1 hesablı qələbə qazanıb və 1/4 finala yüksələblər.

Fuete nədən narahatdır?

İspaniya millisinin baş məşqçisi Luis de la Fuete Gürcüstan'a qalib golörək (4:1) növbəti mərhələyə adla maqları haqqında danışır.

Mütəxəssis komandasının uğurunu belə şərh edib: "Fasilədə komandaya verdiyim mesaj ilk hissədə dediklərimlə eyni idi. Sakitlik, cəxnaşma və stresli qoralar olmamalı idi. İsteyirdim ki, həcüm edek. Qol vura bilməyəndə komanda bir qədər narahatlığın artdığını gördüm ki, bu da mənfi gərginliyə səbəb ola bilərdi. İstədim ki, futbolçuları buna ağıllarından uzaqlaşdırılsın. Le Normanın öz qolu biza böyük zərba vura bilərdi. Ancaq o bilir ki, bizim ona hörmətimiz, sevgimiz və dəstəyimiz var. O, heyrotamız oyuncu, ola müdafiəçi və gözəl insandır".

Qeyd edək ki, İspaniya millisi 1/4 finalda Almaniya ilə qarşılaşacaq.

Avtoqolla 1/4 finalda

1/8 final
Fransa - Belçika - 1:0
Qol: Yan Vertongen, 85 (öz qapısına)
Baş hakim: Qlen Niberq (İsvə)
Düsseldorf Arena

Matçdan öncə gözənlənilən ssenari hakimin start fitindən sonra olduğu kimi gerçəkləşdi. Topa dəha çox sahib olan Fransa, meydənən özərinə aid hissəsində müdafiə olunaraq sürətli oks-hücum taktkası seçən Belçika millisini izlədi.

Əslində, fransızlar hücumda effektsiz, müdafiəde etibarlı idilər. Müdafiəde etibarlılarının səbəbi, müdafiədən oynamaları və yarımmüdafiə xəttindəki Kante-Rabio tandemidir. Hücumların təşkilində sürətli oynasalar da, faydalı iş emalı çox aşağı idi. Çünkü Qrizman Məhpənenin fərdi şəkilde oynamama çalışmalarını 3-cü zonada hücumların effektivliyini aşağı salırdı. Belə ki, həmin futbolçuları neytrallaşdıranda epizod yaratmaq da qotinloşıldı.

Belçikada problem isə rəqibin corime meydənçasında say baxımdan oxala biləməsi idi.

Fasilədən sonra da Fransa daha çox topa sahib olaraq bir neçə dəfə təhlükəli epizodlar yaratdı. Düzdür, belçikalılar da ikinci hissənin müyyəyn böülümlərində qol epizodları yaratırlar, da, bundan faydalana bilərlər. Əvvəzində fransızlar avtoqolla olسا da, forqlənməyi bacardılar və 1:0 hesablı ilə qalib golərək 1/4 finala yüksəldilər.

Məlumat üçün qeyd edək ki, "Avro-2024"ün play-off mərhələsində həm oyun

sayı baxımdan on zəngin, həm de vaxt

etibarı ilə on böyük tarixə malik cütlüyü

məhz Fransı və Belçikadır. Öten 120 il orzindo komandalar 75 dofa-üze goliblər.

Başqaşlıqlarda 26 dofa "ürçənglər",

30 dəfə "qırmızı şeytanlar" qalib goliblər.

Komandaların ilk duelü 1904-cü ildə

yoldaşlıq görüşündə olub və qarşılıqla

3:3 hesablı berabərliklə başa çatıb.

Dünya çempionatlarının final mərhələsində isə Fransanın 100 faizlik üstünlüyü var - 3 oyuna 3 qoləbə. Fransa 1938-ci il

mundialının 1/8 finalında 3:1, 1986-də bürünç görüşündə oləvə vaxtda 4:2, 2018-ci

ildə yarımfinalda 1:0 hesablı ilə qalib golib.

1958-ci və 1982-ci illərin dünya çempionatlarının şəməxər mərhələlərində 4 görüşü

Fransanın 2, Belçikanın 1 qoləbə var.

Nəhayət komandalar Millətlər Liqasında

1 defə qarşılaşıblar və bu da onların in-

diyədək sonucu görüşü olub. 2021-ci ildə

keçirilən bu matçda Fransa 3:2 hesablı ilə

qalib golib.

Dünya çempionatlarının final mərhələsində isə Fransanın 100 faizlik üstünlüyü var - 3 oyuna 3 qoləbə. Fransa 1938-ci il

mundialının 1/8 finalında 3:1, 1986-də bürünç görüşündə oləvə vaxtda 4:2, 2018-ci

ildə yarımfinalda 1:0 hesablı ilə qalib golib.

1958-ci və 1982-ci illərin dünya çempionatlarının şəməxər mərhələlərində 4 görüşü

Fransanın 2, Belçikanın 1 qoləbə var.

Nəhayət komandalar Millətlər Liqasında

1 defə qarşılaşıblar və bu da onların in-

diyədək sonucu görüşü olub. 2021-ci ildə

keçirilən bu matçda Fransa 3:2 hesablı ilə

qalib golib.

Dünya çempionatlarının final mərhələsində isə Fransanın 100 faizlik üstünlüğü var - 3 oyuna 3 qoləbə. Fransa 1938-ci il

mundialının 1/8 finalında 3:1, 1986-də bürünç görüşündə oləvə vaxtda 4:2, 2018-ci

ildə yarımfinalda 1:0 hesablı ilə qalib golib.

1958-ci və 1982-ci illərin dünya çempionatlarının şəməxər mərhələlərində 4 görüşü

Fransanın 2, Belçikanın 1 qoləbə var.

Nəhayət komandalar Millətlər Liqasında

1 defə qarşılaşıblar və bu da onların in-

diyədək sonucu görüşü olub. 2021-ci ildə

keçirilən bu matçda Fransa 3:2 hesablı ilə

qalib golib.

Dünya çempionatlarının final mərhələsində isə Fransanın 100 faizlik üstünlüğü var - 3 oyuna 3 qoləbə. Fransa 1938-ci il

mundialının 1/8 finalında 3:1, 1986-də bürünç görüşündə oləvə vaxtda 4:2, 2018-ci

ildə yarımfinalda 1:0 hesablı ilə qalib golib.

1958-ci və 1982-ci illərin dünya çempionatlarının şəməxər mərhələlərində 4 görüşü

Fransanın 2, Belçikanın 1 qoləbə var.

Nəhayət komandalar Millətlər Liqasında

1 defə qarşılaşıblar və bu da onların in-

diyədək sonucu görüşü olub. 2021-ci ildə

keçirilən bu matçda Fransa 3:2 hesablı ilə

qalib golib.

Dünya çempionatlarının final mərhələsində isə Fransanın 100 faizlik üstünlüğü var - 3 oyuna 3 qoləbə. Fransa 1938-ci il

mundialının 1/8 finalında 3:1, 1986-də bürünç görüşündə oləvə vaxtda 4:2, 2018-ci

ildə yarımfinalda 1:0 hesablı ilə qalib golib.

1958-ci və 1982-ci illərin dünya çempionatlarının şəməxər mərhələlərində 4 görüşü

Fransanın 2, Belçikanın 1 qoləbə var.

Nəhayət komandalar Millətlər Liqasında

1 defə qarşılaşıblar və bu da onların in-

diyədək sonucu görüşü olub. 2021-ci ildə

keçirilən bu matçda Fransa 3:2 hesablı ilə

qalib golib.

Dünya çempionatlarının final mərhələsində isə Fransanın 100 faizlik üstünlüğü var - 3 oyuna 3 qoləbə. Fransa 1938-ci il

mundialının 1/8 finalında 3:1, 1986-də bürünç görüşündə oləvə vaxtda 4:2, 2018-ci

ildə yarımfinalda 1:0 hesablı ilə qalib golib.

1958-ci və 1982-ci illərin dünya çempionatlarının şəməxər mərhələlərində 4 görüşü

Fransanın 2, Belçikanın 1 qoləbə var.

Nəhayət komandalar Millətlər Liqasında

1 defə qarşılaşıblar və bu da onların in-

diyədək sonucu görüşü olub. 2021-ci ildə

keçirilən bu matçda Fransa 3:2 hesablı ilə

qalib golib.

Dünya çempionatlarının final mərhələsində isə Fransanın 100 faizlik üstünlüğü var - 3 oyuna 3 qoləbə. Fransa 1938-ci il

mundialının 1/8 finalında 3:1, 1986-də bürünç görüşündə oləvə vaxtda 4:2, 2018-ci

ildə yarımfinalda 1:0 hesablı ilə qalib golib.

1958-ci və 1982-ci illərin dünya çempionatlarının şəməxər mərhələlərində 4 görüşü

Fransanın 2, Belçikanın 1 qoləbə var.

Nəhayət komandalar Millətlər Liqasında

1 defə qarşılaşıblar və bu da onların in-

diyədək sonucu görüşü olub. 2021-ci ildə

keçirilən bu

